



دفتر مقام معظم رهبری
www.leader.ir

İslam İnkilabının Ali Rəhbəri Suriyanın vəqflər naziri və alimlər heyəti ilə görüşdü - 1 /Mar/ 2018

İslam İnkilabının Ali Məqamalı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Suriyanın vəqflər naziri və alimlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirdi ki, İslam Respublikası İslam düşmənləri ilə mübarizənin ön xəttində Suriyaya dəstək verir. Mömin və mücahid xalqların qələbə çalacağını qeyd edən Ali Rəhbər İslamın ortaq dəyərləri üzərində möhkəm dayanmağın zəruri olduğunu vurğuladı: “Sizin Qüdsdə camaat namazı qılacağınız günü görəcəyimizə ümidvarıq”.

Həzrət Ayətullah Xamenei Suriyanın prezidenti cənab Bəşşar Əsədi hörmətlə xatırlayaraq əlavə etdi: “Suriya bu gün ön cəbhədədir. Buna görə də Suriyanın müqavimətini dəstəkləmək bizim vəzifəmizdir. Əlbəttə, böyük bir mübariz insan simasında meydana atılan Bəşşar Əsəd tərəddüd etmədən və qətiyyətlə müqavimət göstərdi. Bu, bir millət üçün çox mühümdür”.

Bəzi millətlərin zillətinin onların rəhbərlərinin zillətindən qaynaqlandığını deyən İnkilabın Rəhbəri vurğuladı ki, düşmən İslam və kimlikləri ilə fəxr edən, qürur duyan rəhbərləri olan izzətli millət qarşısında heç nə edə bilməz: “Dünyanın ABŞ, SSRİ, NATO və irticaçı region qüvvələri kimi birinci dərəcəli gücləri, ilk gündən başlayaraq İslam Respublikasını məhv etmək üçün birləşsələr də, İran İslam İnkilabı qırx yaşına girdi; İnkilab yaşadı və inkişaf etdi”.

Bu ümidverici və güc bəxş edən həqiqətə aydınlıq gətirən İslam İnkilabının Rəhbəri əlavə etdi: “İran xalqının əldə etdiyi İnkilabın qalıcılığı göstərdi ki, ABŞ, Avropa və dünyanın atom güclərinin istədiyi əlbəttə, olmayacaq. Əgər biz hamımız və regionun müqavimət cəbhəsinin üzvləri qətiyyətli olsaq, düşmənlər heç nə edə bilməzlər”.

O bildirdi ki, iman və mübarizə qələbənin şərtidir: “Qələbə mübariz möminə məxsusdur. Bizim vəzifəmiz İslamı və İslam hərəkətini müdafiə etməkdir. Buna görə də ixtilafları bir kənara qoymalı, vəhdətə qarşı çıxan, addım atan insanlara - əgər beynəlxalq və imperialist siyasətlərə bağlı deyillərsə - etina göstərməməliyik”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam ümmətinin imperialist siyasətlərdən qaynaqlanan təxribatlara, bunun bir nümunəsi olan səudiyyə davranışlarına qarşı vəzifəsi qətiyyətli mübarizədir: “Biz Londonun hamilik etdiyi şiəçiliyi, ABŞ və İsrailin himayə etdiyi sünniliyi qəbul etmirik. Çünki İslam küfr, zülm və imperializmə qarşidir”.

O. İslamın ortaq cəhətlərini vurğulayaraq dedi: “Sizin Qüdsdə camaat namazı qılacağınız günü görməyə hamımız ümidvarıq. O gün də uzaq deyil, tezliklə gələcək, bizim kimilər olsun, ya olmasın”.

İslam İnkilabının Rəhbəri dedi: “Bir neçə il bundan öncə sionist rejim deyirdi ki, gələcək 25 ildə İrani elə edəcəyik, belə edəcəyik. Həmin vaxt dedim ki, siz 25 il sonranı görməyəcəksiniz”.

İslam İnkilabının Rəhbərindən əvvəl çıxış edən Suriyanın vəqflər naziri cənab Əbdüssəttar Əs-seyyid Suriya prezidenti cənab Bəşşar Əsədin salamlarını İslam İnkilabının Rəhbəri və böyük İran xalqına çatdıraraq dedi: “Suriya xalqının, sionis-təkfirçi terrorizmlə mübarizədə, habelə haqqın müdafiəsində nümayiş etdirdiyi qüdrətli mövqelərinə görə İran İslam Respublikasına davamlı təqdir və təşəkkür etdiyini elan edirik”.



دفتر مقام معظم رهبری
www.leader.ir

Suriyanın v qfl r naziri  lav  etdi: “İran İslam Respublikası hegemonlarla m bariz  c bh sini Tehrandan D m şq  v  Livana q d r uzadıb v   z rimiz  Q ds n azadlıęı  c n bir yumruq kimi birl şib proqram hazırlamaq kimi m h m bir v zif  qoymuřdur”.

O dedi: “Allahın m cahidl r  v  s br ed nl r  yardım ed c yi v din  v  c nabalinin r hb rliy n  iman v  etiqad edirik”.

Materialdan istifadə ed rk n WWW.LEADER.IRsaytına istinad z ruridir